

Şəhərin qədəri
Şəhərin qədəri
Şəhərin qədəri

Şuşa eşqi

...Anna Karenina nə qədər etsə de, diqqətini toplayıb başladığı kitabı oxuya bilmir. Çünkü aşiqdır, fikri-zikri Vronskinin yanındadır... Zavallı Anna! Eşqi bu dərinlikdə duyub kitabı oxuya biləcəyini düşünən zavallı Anna! Şuşadan geri qayıdarkən avtobusda sayğıdəyər redaktor "Qobustan" jurnalı üçün təessürat yazısı yazmağımı isteyəndə "Anna Karenina" romanının bu səhnəsini xatırladım. Nəcə ki, Anna qatarda başladığı kitabı oxuya bilmirdi, mən de Şuşa haqqında nə yazacağımı bilmirdim. Bircə onu bilirəm ki, bu yazıya başlayanda öz-özümə dedim ki, zavallı Ramil, sözləri cümlələri abzaslara, abzaslara səhifelərə necə çevirəcəksən?! Şəhəri bir yağmurun qəfil yaxalaması kimi Şuşa sevdası səni bir anda yaxaladı və sənin indi bütün fikrin-zikrin eşqdır, necə yazacaqsan? Bu səbəblə buna yazmaq yox, yazmağa cəhd deyəcəyəm və hissini özü kimi qarışq bir ovqat yazısı olacağımı bilərek, üslub uyğunsuzluğunu, sözün yerinə düşməməsi hallarını da indidən gözə alaraq başlayıram.

Qulaq asın: evdə Şuşaya gedəcəyim bilinəndə bir də gördüm ki, köhnə fotosəkillər səliqəyle önməyi yığıldı, xatirelər yenidən gün işığına çıxdı. Evdekiler hara necə gedəcəyimi dedikcə, içimde öz-özümə təkrarlayırdım. Yuxarı Gövhər ağa məscidindən biraz aşağıdakı küçə məni texnikumun binasına aparacaq, binanın arxasında atamın qaldığı teləbə yataqxanası var, onun qarşısında rəsm qalereyası, anam oradakı evlərin birində qalıb, evə gedən yol sol tərəfdənir, texnikumun binasının önündə kiçik futbol meydançası da var, oradan sağa düz aşağı düşəndə Vaqifin məqbərəsədir, ondan da biraz aşağıda Cıdır düzü... Nə edəcəyimə dair təlimatları eşidirdim,

çoxlu şəkillər və videolar çəkmeliydim. Dəfələrlə eșitdiyim sözlər bir də yenidən qulaq asdım, mənə hamiya "yaxşı" deməkdən başqa bir söz qalmadı...

Gecə gözümə yuxu getmədi, özümə teskinlik verdim ki, yolda biraz yuxumu alaram, yene ala bilmədim. "Şuşaya getmək" ifadəsinin həyecanı yuxunu öldürdü. Əger bütün tanrıların belə ən sonda təslim olduğu yuxu Allahu Hipnoz vardısa və haradasa bir yerdən mənə baxırdısa, yəqin ki, hiddətlənmİŞİ...

Uzun ayrılıqdan, həsrətdən sonrakı vüsəlin, qovuşmanın həyecanı bütürdü məni. Bir dəqiqədəki altmış saatının varlığı dözlüməz bir gerçəkliyə çevrildi. Saniyələr dəqiqə olurdu, dəqiqələr saat, saatlar bir neçə saatə çəvriliirdi. Uzun ince bu yoldan tez-tez soruşurdum: nə qədər qaldı, de mənə, nə qədər?


Yol boyunca evlərə, adamlara, kimsəsiz boz çöllərə, atlara baxsam da, daha önce gəldiyim Füzuli şəhərinin yoxluğununa baxa bilmədim. Yolda ilk dəfədir ki, gözlərimi yumurdum. Onsuz yeteri qədər incimisdim, yaranı yeniləməyə gerek görmürdüm. Gözlərimi yumsam da, da-ha önce gördüğüm viranəlik gözümüzün öündən çəkilmirdi. İndi bura bir xatire, bir ruhlar şəhəridir. Kimin yaddaşında ne qalıbsa, kim burada ne yaşayıbsa, Füzuli odur. İndi bura Füzuli deyirik, amma bura Füzulidirmi, İlahi? Bu şəhər həmənki deyil. İnsanın evini tapması üçün belə nişanələr yoxa çıxb. Bu şəhərin canından evləri, küçələri bir-bir sökübərlər. Küçə-küçə, ev-ev, ağac-ağac ölüdürübərlər bu şəhəri! Evsiz, küçəsiz, kimsəsiz bir boşluğa çeviriblər. Görəsən keçdiq? Açıq gözlerimi? Nə fayda, onsuz gözümüz yumsam da, açıqdır, hafizəmdə ilisib qalanlar rahatlıq vermir. Bu şəhəre ilk dəfə goldiyim dos-

tumun səsi qulağında cingildəyir. Şəhərin evvəlki halını onun mənə danişdiyi səsiyle xeyali bir şəkildə canlandırmışım isteyirəm, alınmir, olmur. Küçələri yerinə düz qoya bilmirəm, evləri yerinə yerləşdirə bilmirəm, alınmir, olmur. Dostuma demek isteyirəm ki, sözünü mənə demə, çıx Qaraköpek təpəsinə de, oradan biraz o tərefi Ərgünəşdir, bax oradan da biraz o tərefi aləmlərin rəbbidir, onun qulağına de, hər şeyi biləndən soruş itkin uşaqlığını, bir gecədə böyümeyin ağrısını ona daniş...

Şuşaya ilk dəfə göz-gözə geləndə qəribə bir şəkildə içimdəki sakitliyə təccübəldim. Şuşa məndə ilk dəfə gəlmişəm duyğusu yaratmadı. Uzun müddət düşündüm ki, görəsən, səbəb şəhəri az qala fotosəkillərdən, video-lentlərdən sevdiyim bir şeir kimi əzberlədiyim üçünmü belə oldu, yoxsa bu genetik yaddaşla bağlı idi?! Əgər bu gün varamsa, bunu Şuşaya - valideynlərimin ilk dəfə bu şəhərdə tanış olmasına borcluyam. Hələ doğumumun iyirmi yeddi il səkkizinci ayında yenidən doğulacağım-dan xəbərsiz şəkildə şəhəre daxil oldum...

Şüşəsiz pəncərələr, dağlımış binalar, kimsəsiz evlər içimdə bir buruqluq yaradır. Tarixi abidələrə baxa-baxa zaman haqqında, keçmiş haqqında düşünürəm. Xan qızı Natəvanın bulağından su içirəm həsretin susuzluğunu yatsırırmış üçün... Yol boyunca böyükrtkən yeyirəm... Çörəkçidən çörək alıram... Elə biliyim bundan şirin su içməmişəm, bundan ləziz böyükrtkən dadmamışam, bundan bərəkəti çörək yeməmişəm. Sevdanın rəngindən mi belə gəlir mənə, yoxsa elə bu həqiqətdirmi? Bilmirəm, bilmədim, bilməyəcəm, bilmək də istəmirmə! Hamı və hər şey gözümə fərqli görünür, səsler qulağıma qəribə gəlir, qoxunu fərqli duyuram, toxunduğum hər şeyi əllərim fərqli qavrayır. Sanki hər şey həm var, həm de yoxdur! Var, amma bilinən kimi deyil, ağac ağac deyil, yol yol deyil, bulud bulud deyil. Hər şəyə yenidən tanış oluram, salam ağac, salam yol, salam bulud! Əleykümə salam, canım adamlar! Mən, Ramil! Şad oldum! Elə bil əllərim, qulaqlarım, gözlərim, burnum yenidən doğulub, elə bil hələ indi dərk edirəm - səsi, rəngi, qoxunu...

Rastlaştığım bütün hərbçilərin yerisində, baxışları-



dakı qıruru duyuram. Bu, xoşuma gelir. Hamının gözünün ilduz kimi parladığıni görürüm. Bu, xoşuma gelir. Küçələrdə şən, məsud uşaqları görürüm. Bu, xoşuma gelir. Kölögəyə çəkilmış itlər görürüm. Bu, xoşuma gelir. Hər şey, hər şey xoşuma gelir. Hər şeyin hər şeylə arasında bir bağ görürüm, heç nə artıqlıq duygusu yaratmır. Hər yerdən sevgi qoxusu gelir, hər şey sevgiyə ifadə olunub. Təbiətin sevgisini duyuram. Ağacların dodaqları yarpaqlar "xoş geldin" deyir, bilirəm. Yollar ayaqlarımla söhbetləşir, biraz onların söhbetinə qulaq asıram, biraz ətrafdakı adamların söhbetlərinə, "gülümse" deyirməm özümə, gülümsayırem ağaca, yola, insanlara, binalara, ara-sıra yanından ötüb keçən köpəklərə!

Şuşada ilk günden soruştugum və tapmaq istədiyim bir yer vardi - anamla atamın təhsil aldığı texnikum. Çok təsadüfən texnikum qarşıma çıxanda, şəkildən əzberimə köçürüyüm binanın o olduğuna bir daha emin olmaq üçün cibimdən şəkli çıxarıb bir da baxdım. Bir an inana bilmədim. Pəncərələri, mərtəbələri saydım, yaxınlığında yerləşən rəsm qalereyasının sütnularını saydım - oradı! Ağlım kəsəndən gəlmək istədiyim yeri tapmışdım. Uşaq kimi sevindim. O sevincdə də ucuq binanın içərisinə daxil oldum. Birdən içimi bir hüzün bürüdü. Burada oxuyarkən mənim indiki yaşından yeddi-səkkiz yaş kiçik olan valideynlərimi düşündüm. Görəsən, onlar ilk dəfə o texnikumun hansı otağında, həyətinin harasında görmüşdülər bir-birlərini? Atam nə vaxt anlaşımdı ona aşiq olduğunu? Bu iki gənc bu koridorlardan keçərkən, pilləkənləri çıxarkən hansı xəyal, hansı arzu ilə yaşıyır mı? İndi mənə uçmuş bir bına kimi görünən bu otaqlarda onlar nə yaşamışdır? Burada olsayıdlar əvvəl bu, elə deyildi, bu, beləydi deyərdilərmi? Min bir sual vardı içimda... Birdən divarların yaddaşında saxladığı gencərin gülüş səslərini eşitdim, alt-üst oldum... Sınıf otaqlarının dağınıq masaları, stilları hafizəmdəki şəkillərlə üst-üstə düşmürdü. Görəsən, bu otaq nə olub, bəs o, o birisi? Çekilən şəkillər hansı otaqdandır? Bilmirəm. Kaş ki, şəbəkə olaydı anama zəng edərdim...

Demək, "Ramil" olaraq adlandırılan bir vücdum ve adını hələ də bilmədiyim bir ruhum varsa, bu məktəbə

göredir. Doğumuma səbəb burada iyirmili yaşlarındağı iki genç aşiqin eşqidir. Varlığının özülu bu şəhərdə yasaşan eşqdən doğub. Onun üçün maraqlıdı mənə - o ilk qarşılışa harada olub? Hər şey öz real və romantik qatlıları açılır önməde...

Hələ binaya girərkən yerlərə dağlanan valları, Bethovenin, Motsartin şəkillərini görendə təəccübənlənmışdım. Otaqların demək olar hamısında piano görmək təəccüb mübiraz da artırdı. Çox guman ki, işğaldan sonra bu binə musiqi məktəbi kimi istifadə olunmuşdu. Birdən divarların yaddaşına hopmuş anamla atamın gözlərini gördüm, başım fırıldandı, tək olsayıdım çıxan yere çöküb hönkür-hönkür ağlamışdım, tək deyildim və tiyirmi yedi illik toplumsal yetişdirilme şəklim kişi kimi möhkəm olmayı deyirdi. Pianoda divardan mənə baxan gözlər üçün "Şuşanın dağları"nı ifa etdim. Bilirdim, uzun müdəddətir bu divarların qulaqları Azərbaycan dilində sözlə cəitməmişdi, Azərbaycan musiqisini dinləməmişdi. Piano ifa edəndən sonra mənə elə gəldi ki, divardakı gözlər çəkildi, divarlardakı həsrət azad quşlartək uçub getdilər...

Həyatimdə ilk dəfəydi ki, sevgini küçə-küçə, məhəllə-məhəllə, ev-ev duyurdum. Bu nə eşq idi, bu nə aşiqlik idi, bu nə sevda idi be? Sevdalandım, vuruldum, sevdim! Deyərmış! Şuşanı yüz il də gözləməyə, onun üçün can almağa, can verməyə! Ayaqlarım hanı, İlahi? Niya yera deymir? Bu nə sirdir, Xudavəndi-aləm? Kəşfi-əsrarı mümkünmü? Yuxumu, röyamı yaşadığım? Bilmirəm, bilmədim, bilməyəcəm, bilmək də istəməzdəm! Səninle sözlərsiz anlaşmaq necə də gözəldir! Yaxşı ki, aramızdakı sükütə sözə kirlətməyə gərək qalmır. Yaxşı ki, gözlərimizə baxıb anlaşa bilirik...

Söz demişkən, Şuşaya səfərimizin qayəsində sözün, şeirin dayanması da ayrıca bir zövqdür. Bir ədəbiyyat adamı olaraq Vaqif Poeziya Günülarının yenidən bərpa edilməsi və bu tədbirdə iştirak etmək qürur vericidir. Bir neçə ay önce Şuşada keçirilen "Xarıbülbül" festivalı ilə səsşimiz, Vaqif Poeziya Günü ilə isə sözümüz yeniden Qarabağa qayıtdı. Bu ilin yanvar ayında cənab Prezidentin Şuşaya ilk səfəri zamanı Natəvanın, Bülbü-

lün, Üzeyirin heykəllərinin aid olduğu yerə qayıtması, avqust səfərində Vaqifin məqbərəsinin, Xalçaçılıq Qalereyasının, Bülbülün ev-muzein açılışında iştirak etməsi Qarabağa mədəniyyətimizin qaytarılması, bizim Şuşaya mədəniyyəti qaytardığımızı göstəren önemli rəzməzlərdir.

Cıdır düzündə dibi görünməyən uçuruma baxdıqca adama elə gəlir ki, özünü atsa, birdən qanadları çıxacaq və uçacaq! Qayaların dibinə qədər düşürlər adamlar. Sanki ölüm deyə bir şey yoxdur, olmayıb, olmayacaq. Hamı rahatdı, nə etsələr də, hər şey yaxşılaşla bitəcək. Üzlərde məğlubluq, əziklik duygusu yoxdur. Üzlər gülür, gözlər gülür...

Geri qayıdanda dostlardan biri feysbukda şəhərdən doymadığını yazır. Üreyimdə deyirəm ki, gərək başqa cür yazayı. Məsələn be: gözəl şəherlər də həqiqi sevdalar kimidir, heç vaxt özlərini tükətmirlər!

Bu uzun yazının sonunda diqqətini heç cür toplayıb kitab oxuya bilmeyən Anna Kareninə və özünü yazıyla ifadə etmənin anlamını düşünürəm. Kaş ki, bir bağban olaydım və bunca uzun bir yazı yazmaq yerinə Şuşada bir gül əkəydim! Gülün sevdası ari-ari, adam-adam

gəzəydi dünyani. Şuşada əkdiyim birçə güllə deyə bildiyim hər şeyi, olardımı? Bilmirəm, bilmədim, bilməyəcəm, bilmək de istəməzdəm!

Şuşanın dağları, ondan biraz o yana buludlardır, biraz da ötesi sənsən, bilirəm! Nəzərin üstümdədir! Məni sevirsən, men da soni və sənən en yaxın olan bu şəhəri! Bu boyda eşqi canıma sən üfürmüsən, sənsən eşq də yoxdur, sevda da, sevmək və sevilmək də!

Bircə onu bilirəm ki, sevdalandım!

Aşıqliyim hər halimdən bəlli!

Bir şəhərə duyulan eşq sərəxoluğu buymuş!

Gözlərimdə parıldayan ulduz bu qədermi bəlli?

Şuşa sevdası, Şuşa sevgisi, Şuşa eşqi üzümdən, gőzündən oxunur!

Varlıq səbəbim ol eşqi buldum, bəlkə də, ondandır, özümə qayıtdım, ruhən doğuldum! Hamının bu eşqi duymasına xəfifcə gülümseyir, öz-özümə deyirəm: "Bu nə sirdir, sırrı-eşqin demədən bir kimsəye, şəhərə düşmüs mən səni sevdim deyən avazələr..."

31 avqust-
8 sentyabr 2021

